

# Molla Nasreddin

№ 3

Молла Наср-Эддин

Кімді 15 көрің

Нер істәп әлә әлемнәз



Іші—(Deterding) нең озуну жорға: Соң күндеңін даңын қара білсанды—бела бақъ нағын  
қара білмейсаң.

# NIJMƏJI ŞƏ'BAN

Niməji şə'bən - şə'bən aylıñ  
ortası deməndir.

Şə'bən - indiqi kemari aylıñ  
adıdsız.

Səmədən sonra - Ramazan  
aşırı dır. "Mahi mubarəq! Roma-  
zan" - aşırıdır.

Ramazan aylıñ sezonu hala  
hyrda dañışmak istəmirmə; by  
mubarəq aylıñ sənində otoroq da-  
ñışmak rəvə doqı, inşaslañlıda-  
ta alı bir neçə qundan sonra by mu-  
azzəz aj təsrif qatıroq inşa-allah,  
paq islam kardaşları öz mözä-  
niñ müstafət edarıq inşa-allah  
tələ!

Səzun doğrısı by dur qı, syra  
məməqindən jaşşan müslimlə-  
rən franda jaşşan ham mözħabla-  
rino - xəndək - axırdı işlərinde  
bir az qeridə kələblər.

Məsalə:

Düñəngi niməji şə'bən idi, va  
janvarın 16-ci qunu idi - allan-  
dan sonra neçə juz müslimlən bando-  
si - şə'bən da ynydib, hala bolqar  
Rəməzən da ynydib - bilsəriniz  
neşən maşgıl idilər? - Darulfuny-

nıñ olliñ iyibləjiniñ bərjam sakı-  
magı.

Na dir darulfunyn?  
Elm wa biliq evl.

Na dan ibarətdir o cımlar?  
İnsanın sumurqlarını yüksək aşık-  
laşır qılıb olıñ oynamakdan .

(sonin canan içim - man qəzum  
non qırısqum).

Nijo ojnandırlar?

Ojnandırlar qı, həqimliq oqrən-  
sinlər.

Poh - poh.

Əmma indi cavan həqimlərdən  
suryanşan aylıñ balamı iñ anın su-  
muqlarına qı alınız vyrystyrnyz,

heq bilisirinqi qı, qaraq oradan  
evinizi qədəndən sonra mələt gus-  
li edəsiniz!!

Jakin qı bilinçiniz!

Nijo bilinçiniz?

O sobad qı, siz binamazsınız!  
binamaza da qı gusi-təjəmmünt  
izəm daqılı!

Bəlli hamisi mubarəq şə'bən  
aydan sonra hələ mubarəq Rə-  
məzən ajs kodamı mubarəqlilə  
mə'mün bəndləri xoşynd edə-  
cədir.

Qim olacaqdır by mubarəq aylıñ  
pişvazınları çəkənlər?

Mollar, bacı wə maşhadilar,  
qarbalıjı wə sajjıdlar -

Vassalımlı!

Poh-poh, jaşşə müşəbeh olmy-  
san; qəlossən agzə oryc qand müs-  
limlərinin sijahınlı kolym kabu-  
gına!

Pas koci Nikolaj çinovniqlarına  
na deñiñən: onlarıñ bir paraş  
har il Rəməzən ajs daxil olanda  
idarədə joldaslatınan nəzarəndə  
paprysə təqiqimiş hesab olynyr-  
lar?

Pas cavan komsomolka kuzular  
hələ bolqalı allahşər camilatında  
uyz hesab olynanlar?

Pas məqəb şaqırdırların ne-  
nəcənlərini öryc dyan qorub qəçən  
illərdə bissi sijahınlı tytyb qon-  
diblər.

Cəmi by kism dindar syrà xid-  
məclərlidi, syrà müallim wə mu-  
taəllimlərini hamisi mahi mubarəq  
Rəməzən ilə an «səmim kəlb» tab-  
rıq edir!!

- Agzə oryc..

## 50 IL.

Ərmanı jazıçısı Aleksandr Sırv-  
van zadənin adəbi fəaliyyətinin

50 illiq iyibləsi munasabətilə).

Aleksandr Sırvan - zada bir jok  
bir neçə cihətdən bizim için paq  
daşqərlidir.

1) Sırvanzadə - ərmanı jazıç-  
sədar, ja'nı imdiq aśimizlin istila-  
həncə - kardaş mülklərinin biri-  
niñ Jazıçəsədər.



rinin jazıçələriniñ birleşdirən hejə  
tiñ fa'l uyluqlarından birləridir.

3) Sırvanzadə - Azərbaycanlı

Sırvan topragının evladısları.

Aleksandr Sırvanzadə - bizim  
turq dilincə - Sırvan ogyı Isqən-  
dardır.

By aśabələrə qera sezil adibi-  
mizi biz by qonqu bərjamı illə-  
tabiq edib deñiriq - jaşa, qəna-  
çık illər jaşal!!

2) Sırvanzadə - Kalkas milletə

SıRVAN ZADƏ.

## Kolçomak ağybə

Jakın jera bir qolma soz, yzak  
jero bir barmal qaqaz kolçom-  
aqum vaj! vaj!!!

At minondo at bərçər jaran, jer-  
janda jer torpadon camına camı  
kyrbant!!!

Mecit salanlu, manbar qalamlı,  
kolçomagom vaj! vaj!!!

Pələmə jymyryk, Aslan kyryk  
ly, həj-xan hırykly kolçomagom  
vaj! vaj!!!

Mzydyl olqalı, bylyt qolqoli, kə-  
zul halqılı camına xalan kyrbant!!!

Sozdan kıl seçən, sozu daşdan  
qepən, dili canlar biçən camına bi-  
hin kyrbant!!!

Fil bodonino, nəhən qədənina  
hacıs kyrbant!!!

Piristər arkala, kınçjaz jorgalı,  
sug-sug dargalı camına anan kyr  
ban!!!

Boj-xan konkala, noqarlı cornak  
la, kahən hyxaklı domba janaklı,  
bomba dokaklı, camına manman  
kyrbant!!!

Bördə, -mxubirlar müsavərə  
sində damşanlırların sonralar ho-  
va dalgalılarından alılmışdır.

[Mal] -heyanı, dagstan, malokla  
bögylan, icleslərdən kovylan atam  
oxy qoll qal!!!

Pastı qazmosı kulanç olan, kom-  
şınlıllara qulunc olan kolçom-  
aqum vaj! vaj!!!

Bag, bostanın tagın qetdi  
Bilindən topqanın qetdi  
Jugalırdar malok-malok  
Lut idinç çardagın qetdi

Qabla Huri xala.  
-

## QƏNCƏDƏN.

Intriga kahramanlarından dog-  
dry dañuşan lysis omi ogyi sığaraq  
koltyqynda çılı karşızi aparar-  
qan, karpoz jərə duşarəq dagal-  
məsdr.

Qancəda mxubirları ta'kib edib  
bir-bir bombalanğandırmak üçün  
Cahançan Abbaslıyan buşçuluq ilə  
bir gejrot dasıtlıbdır.

Syra aparatı tormizığından kor  
yb juroq - qubqı dusənərin  
-Konkordja- işsələri atralında  
umımı iləşdi oldy. By iclaşa ka-  
rara alındıqı nəzəri tamizlənilən su-  
purulmaqdan kabab mxubirları su-  
purmaqa çalışalar.

Tulqu tytan.

Muxbirlərin müşavə  
re qonuları okryqlar  
mizləzə.

Qanç -Sohor muxbirlərinin  
Bağça mxubirlar müşavarosuna  
getmərlərindən istifadə edərəq, top  
rak so'bəs mudri Qiaram Bagu-  
rov bir oturyma bir tylyk, şərab  
icmisdır.

Satjan-Syra idarələrindən qı  
burzuları qıda bilənlər.

Nyxə - mxubirlərdən. Rəsîd  
Vəlibilji byrada kalyb müşavarərə  
getməməsində butun şəhər planları  
pozmuşdır.

Agdan - Byra xəstoxanısını  
mxubirlar Bağdadın uplinçəsi ka-  
dar yeqnəqojmamak üçün butun  
pyradı kalmış mxubirlar salarbor  
həl alıñşlırlar.

Bördə, -mxubirlar müsavərə  
sində damşanlırların sonralar ho-  
va dalgalılarından alılmışdır.

[Mal]-heyanı, dagstan, malokla  
bögylan, icleslərdən kovylan atam  
oxy qoll qal!!!

Pastı qazmosı kulanç olan, kom-  
şınlıllara qulunc olan kolçom-  
aqum vaj! vaj!!!

Bag, bostanın tagın qetdi  
Bilindən topqanın qetdi  
Jugalırdar malok-malok  
Lut idinç çardagın qetdi

Qabla Huri xala.

## JASAJŁŞBM

Əvdə jamandır, halam  
Həz zada vyrđdm təpi  
Öldə kəlb sakkağın  
Pərvəda vyrđdm təpi

Ogly olğom konsomol  
Kaz pjaner aqri jol  
Ojndaradır kılçıl, kol  
Arvada vyrđdm təpi

It kuzu, heyan kuzu  
Dytmañda sejtan izi  
Qoldı soşa haldası  
Ortada vyrđdm təpi

Sozlu manı daşlaşdır.  
Dyz soparət aslaşdır.  
Kuşkərət baslaşdır.  
Fərjadə vyrđdm təpi

Kah-kacığı, kürməşəm  
Qızıqını stdırıñsəm  
Çaşqınnı cürməşəm  
Farlıda vyrđdm təpi  
Sut amar Abbas-Kly.  
Behzadə vyrđdm təpi

Tili - byçr.

## SEJIT MAL'

Molla amil tədbir elə işim  
Qır bir nəfər qolş manını başına  
Bir ajs oyraq qızıñ kuzum kostadır

Qalı kizdərər qah usujur ditirdir  
Nəqə qoşaq qoşmam qotirmışın

Nə dedir tətqiq qara etimis  
Həc bir həqim gara eda bilməş  
Çöklik dərman verdim fajda et-  
məjib

Duman sahəri mon həzər qe-  
diridim

Əz ozumu çok liqflar edirdim  
Qurdum bizim konşy sejti mir  
baba

Qasdi kabagımı cijnində ab  
Mona al verib salam ejadi  
Başlaşdır by sozu mono sojlađi

Dedi estimmiş naxosdur kuzun  
Qazq qını agarmışdır qız-qi-  
zun

Dedi san qal by işləndən ol halı.  
Azarlı kuzun et sejti məl

Taqi kuzun sag olsın sağlam ol-  
syn

Qolib manım evində xos qan  
olsın.

Molla! matəl kalmışam mon by işs  
Na maslahat qorçouşun by işs!  
Mirza xoryz.







Zəgən qəndində (Başqı) — Çıstkadın kyrtdığına qəra tırkaçı Tejjib Qızazol bir kyrban qəsmirdil

### Daşğın ilə mubarizə.



Qur da band basmak üçün bas sy idarəsi tərəfindən qəndarları quraqlar (İslapka) təsbiye addəmləri ilə qetməqdadır.